



**Fuad
Veliyev**

Bakı Ali
Neft Məktəbinin
professoru

“Ey İnsan! Sənə yetişən hər yaxşılıq Allahdandır, sənə üz vərən hər bir pislik isə özündəndir”.
("Qurani-Kerim",
"Nisa" surəsi., 79)

Bu dünyada təsadüf deyilen bir şey yoxdur – təsadüf sandığımız hər bir hadisə, əslində, dərk etmədiyimiz, anlamadığımız bir zərurətdir. Hər xəbərdən qabaq bir xəbərdarlıq gəlir. Yetər ki, onu görüb, eşidib, anlayıb vaxtında nəticə çıxara biləsən.

İndi dünyani kabus dolaşmaqdadır – “Taclı kabus”. İnsana daha bir xəbərdarlıq, bəşər tarixinin yeni mərhələsinin anonsu...

İnsan və Kabus

Əsrimizin 20-ci ilig Artıq bu gün biz yeni bir zamanda, fərqli bir dünyada yaşayırıq. Artıq heç nə – həyat tərzimiz, davranışımız, iqtisadi-sosial imkanlarımız, dünyaya baxışlarımız, maddi-mənəvi dəyərlərimiz əvvəlki kimi olmayıcaq.

Öz qüdrətli elmi, texnologiyaları, sonsuz idrak imkanları ile öyünən, qürrələnən, özünü təbiətin ağası sayan insan daha yoxdur. Təbiət qüvvələri qarşısında, Allahın iradəsi qarşısında aciz, zavallı, şaşqın hala düşmüş bir varlıq var. Hətta nanoölçülü, gözə görürünməz bir mikrob qarşısında da zəif və çəsiz bir varlıq...

Dünen gələcək haqqında möhtəşəm planlar quran, nəfsinə qui olaraq sonsuz, hüdudsuz arzularla, bitib-tükənməyən istəklerle yaşayan bu varlıq indi qorxu və təlaş içinde öz evinə qapanıb. Mühərribələr, savaşlar səngimmiş, kütləvi tədbirlər, səyahətlər dayandırılmış, sənaye-nəqliyyat tullantıları azalmış və insanların zorakılığından azacıq qurtulmuş təbiət bir qədər rahat nəfəs almağa başlamışdır.

Deyirler ki, son aylarda Venesiya kanallarının üfunəti, çirkab suları durulmuş, hətta balıqlar da görünməyə başlamışdır. Demək, təbiət hələ ki, özünü bərpa edə bilsər – İnsan imkan verəsə...

İnqilablar və Entropiya qanunu
İnsan – “yaranmışların eşrefi”, bir bioloji-fiziki faktor olaraq, təbiətlə harmonik bir münasibətdə minilliklər ərzində dinc-yanaşı mövcud olmuş, təbiətin nemətərindən, ona ciddi ziyan vurmadan, halalıqla bəhərlənmişdir. Lakin bu xoşməramlı münasibət XIX əsrənən başlayaraq pozulmağa başladı. Səbəbsə istilik maşınlarının icad edilməsi və tətbiq edilməsi ilə başlanan Sənaye İnqilabı oldu.

Daha sonralar, XX əsrə silsilə elmi-texnoloji inqilablar baş verdi. Bu inqilablar insanı ağır əmək tələb edən işlərdən azad etdi, istehsalatda və nəqliyyatda böyük kəmiyyət və keyfiyyət sıçrayışına səbəb oldu, məşətdə, gündəlik həyatda yüksək komfort standartlarını təmin etdi. İnsan tamam başqa bir tərtibdə möhtəşəm güce sahib oldu.

Lakin hər bir inqilab yaradıcı, progressiv olmaqla yanaşı, eyni zamanda böyük qurbanlar tələb

edir, dağidici, destruktiv yenileşmə ilə müşayət olunur. İnsan, təbiətin təmel qanunlarına əsasən, elmi-texniki nailiyyyətlərin ağır bədəlini ödəmək məcburiyyətindədir.

Məlumdur ki, hər hansı sistemde nizamsızlıq ölçüsü olaraq entropiya anlayışından istifadə olunur. Təbiətin fundamental paradigmaşı olan Entropiya qanununa əsasən, bütün təbii proseslərin axarı entropianın artması istiqamətində, nizamdan nizamsızlığa,xaosa doğrudur.

Termodinamikanın II qanunu təbiətdəki proseslərdə təzahür edən fundamental assimetriyanın ifadəsidir:

Mexaniki enerji tam şəkildə istilik enerjisine çevrilə bilər, lakin



“Yer kürəsi insan üçün yararsız məkəna çevrilmək təhlükəsi qarşısındadır”

Azərbaycanlı professordan “Taclı kabus”a fərqli baxış

eks proses yalnız qismən baş vərə bilər – istilik təkrar olunan prosesdə istilik enerjisinin yalnız müəyyən hissəsinin mexaniki enerjiye çevriləməsi mümkündür.

Əgər biz istilik enerjisindən mexaniki enerji əldə etmək istəyi-riksə, onda bu halda müəyyən “vergi” verilməlidir. Bu “vergi”, istifadəsi artıq mümkün olmayan, çirkili, zəhərli enerji şəklində ətraf mühitə atılır.

dissonans yarandı – İnsan mənəvi cəhətdən hələ kifayət qədər yetkin adam olmamış alım oldu...

“Domokl qılinci”

Ağaldan bələya düşər olmuş insan öz elmile özünə qlobal problemlər yaratdı. Atom-nüvə mühərabəsi təhlükəsi – keçən əsr-dən etibarən, insanın başı üstündə “Domokl qılinci” təki asılmışdır. Lakin digər problemlər – gen mü-

ona ziyan gətirməyəcəkmi?”

“Təbiətin ağası”

Son əsrədə insanın elmi-texniki, texnoloji imkanları elə bir həddə çatdı ki, artıq o, ekosistemin dominant faktoruna çevrilərək, biosferin, bütövlükdə Planetin fundamental xüsusiyyətlərini dəyişdirə biləcək qədər qüdrətə sahib oldu. İnsan artıq təbiətin bir parçası yox, təbiətin ağası olmaq id-

rə 40 milyard ton karbon qazı buraxılır və nəticə etibarilə, Yer kürəsinin orta temperaturu nəzərə çarpacaq dərəcədə artmaqdadır.

Milyon illər boyunca planetin ağ ciyərləri sayılan rütubətlil tropik meşələr dayanıqlı tarazlıq halında mövcud idi. İndi bu meşələr dəqiqədə 20 hektar sürətlə məhv edilir. Sakit okeanda, zaman-zaman Amerika və Asiya arasında dreyf edən nəhəng boz ləke görülməkdədir. Bu ləke, təxminən, 15 milyon kvadrat kilometr bir sahada formalasmış milyonlarda ton, əsasən, plastik tullantılardan ibarət Böyük Sakit Okean Zibilxana Adasıdır (Great Pacific Garbage Patch). Bu ada son illi il arzində insanın təbiətə qarşı sayqısızlığının, təcavüzünün ifadəsi sayla biliçək bir ittihadnamədir.

“Pirr qəlebəsi”

İnsan təbiətə qarşı bir işgalçi kimi davranır, zoraklıq siyaseti yürüdür və heç şübhəsiz, bunun ağır bədəlini ödəməyə məhkumdur – təbii kataklizmlərlə, quraqlığın, torpaq eroziyasının, səhralaşmanın artması, ekstremal iqlim dəyişikliyinin baş vermesi, bullaqların əriməsinin intensivləşməsi, təbii qida məhsullarının tükməsi, içməli su qılığının yəni-ye ni xəsteliklər...

İnsan öz elmi ilə qürrələnərək, dünyadakı ilahi tarazlığı, təbiətdəki ali ahəngi pozdu, genetik əməliyyatlarla yeni-yeni bitki, heyvan, bakteriya növləri yaratdı, klonlaşdırma həyata keçirdi, həyatı bir anda məhv edə biləcək atom-nüvə bombaları, kimyəvi, bioloji silahlar icad etdi və Yer kürəsinin möhtəşəm zibilxanaya çevirdi.

Təbiətin ilahi düzəni pozulmaqdadır. Okeanın, torpağın, atmosferin hədsiz çırklənməsi, zəherlənməsi və nəticədə, qlobal istiləşmə, ozon yarıqları, yeni-yeni əçəsidi xəstəliklər – bunlar yaxınlaşmaqda olan ekoloji kollapsın əlamətləridir. İnsan təbiət üzərində böyük “qəlebələr” qazandı. Lakin təbiət üzərində qəlebə, əsildə, bir “Pirr qəlebəsidir” – onun bədəli çox ağırdır!

ardı gələn sayıımızda



Sənaye inqilabı və elmi-texnoloji sıçrayış nəticəsində qlobal entropianın artması prosesi təhlükəli dərəcədə kəskin xarakter aldı.

Dissonans

Bəşər elmi böyük nailiyyyətlər qazandı, misli görünməmiş elmi-texnoloji nəticələr əldə edildi. Bu nailiyyyətlər insan övladını xoşbəxt edə bilərdi. Fəqət, əfsuslar olsun ki, elmi nailiyyyətlər daha çox hərbi, təbiətin məhvini, şeytanı əməllərə xidmet etmiş oldu.

İnsanın elmi artmaqdadır, lakin onun mənəviyyatı elmile mütənasib artmir. İnsan möhtəşəm enerji mənbələrinə sahib oldu, fəqət bu mənbələri doğru-dürüst idarə və istifadə edə biləcək əxala-q sahib ola bilmədi. Fəciəvi bir

həndisiliyinin fəsadları və ekoloji fəlakət hazırlıda bütövlükdə bəşəriyyətin varlığını təhdid edən daha böyük təhlükələrdir.

Elmi inkişafın indiki səviyyəsi elədir ki, hər hansı yeni elmi nailiyyyət (fiziki, bioloji, kimyəvi) hərb-i-siyasi məqsədlər üçün kütləvi qırğın silahlarının daha dağidıcı rövələrinin yaradılması, insan şürründə kənardan manipulyasiyalar etmək, ayrı-ayrı fəndləri və ümumiyyətdə, cəmiyyətin zombiləşdirilməsi kimi şeytanı məqsədlərə xidmət edə bilsər.

Pyr Kyurinin Nobel çıxışından (1903) – “g biz özümüzə indi sual verə bilərik, bəşəriyyət təbiətin qanunlarını aşkar etməklə bir şey qazanırı? Bəşəriyyət bu qanunlardan istifadə etmək üçün ki-fayət qədər yetişmişimi, bu biliklər

diasına düşdü və min illərlə sabit, dəyişməz qalmış təbiət görünməmiş amansız istismara məruz qalaq, kəmiyyət və keyfiyyətə kəskin dəyişikliklərə məruz qaldı. Məyusedici faktdır ki, yalnız son uki insan nəslinin yaşam dövründə vəhşi təbiətin, demək olar ki, yarısı məhv edildi. [Global Footprint Network].

Plastik Ada

Milyardlarla ton çirkli, zəhərli, toksik emissiyalar, davamlı olaraq, hər saat, hər gün etraf mühiti zəherləyir – çaylara, dənizlərə axıdılır, atmosfere buraxılır, torpaq atılır, Yer biosferindəki çox kövərk enerji-maddə balansı pozulur və son olaraq, planetimizde həyatın varlığına yaranan təhlükə gündən-günə artır. Hər il atmosfe-